

**03 may 2018-ci il tarixində UNEC-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN ALİ İQTİSAD TƏHSİLİ” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcəkdir.**

*Professor-müəllim heyəti, mütəxəssislər, doktorant və gənc tədqiqatçılar konfransın işində iştirak etməyə dəvət olunurlar.*

**Konfransın mövzuları:**

- ❖ *Elm, təhsil və innovasiya formatına keçid problemləri.*
- ❖ *Ali təhsil sistemində islahatlar və problemlər.*
- ❖ *Ali təhsil sistemində innovasiya və sahibkarlıq fəaliyyəti.*
- ❖ *Ali təhsil sistemində beynəlxalq təcrübə və meyllər.*
- ❖ *Ali təhsil sistemində tədrisin keyfiyyəti və əhatəliliyi problemləri.*
- ❖ *Ali təhsil sistemi: qlobal meyllər və perspektivlər.*
- ❖ *Ali təhsil sistemində iqtisad elmi: yeni çağırışlar və perspektivlər.*
- ❖ *Ali təhsil sisteminin iqtisadiyyatı və maliyyələşdirilməsi problemləri.*

**Məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:**

- ❖ Məqalələrdə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.
- ❖ Müəllifin adından sonra ortada iri qara şriftlərlə məqalənin adı göstərilməlidir.
- ❖ Məqalənin adından sonra hər üç dildə (azərbaycan, ingilis, rus) dillərində açar sözlər yazılmalıdır.
- ❖ Məqalələrin həcmi 3 səhifədən (A4) çox olmamalıdır. Məqalələr 12 ölçüdə, 1.5 intervalla, Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 25mm, sağdan 10mm, yuxarıdan 20mm, aşağıdan 20mm) boşluq buraxılmalıdır.
- ❖ Müsəbiqəyə təqdim olunacaq məqalələr azərbaycan, rus və ingilis dillərində yazıla bilər. İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilməlidir (məsələn; 1, səh.15).
- ❖ Məqalələrdə yenilik, səmərəlilik və faydalılıq nəzərə çarpmalıdır.
- ❖ Məqalələr Elm Komitəsi tərəfindən qiymətləndirilərək seçiləcəkdir. Qoyulan tələblərə cavab verməyən məqalələr qəbul olunmayacaqdır.
- ❖ Məqalələrin qəbulu üçün son tarix: **02 aprel 2018-ci ildir.** Məqalələr **unec\_elm@mail.ru** elektron ünvanına və **çap variantında** UNEC-in əsas binası, “Elm” şöbəsinə (otaq 128) təqdim olunmalıdır.

*Ətraflı məlumat üçün əlaqə telefonu: (012) 492-72-98, UNEC “Elm” şöbəsi*

## ANKET FORMASI

1.	Müəllifin adı, soyadı, atasının adı (tam, açıq)	
2.	İşlədiyi müəssisə, kafedra, şöbənin adı (tam, açıq)	
3.	Vəzifəsi	
4.	Elmi dərəcəsi	
5.	Məqalənin adı	
6.	Əlaqə telefonu	

*\* Qeyd: məqalələr doldurulmuş anket forması ilə birlikdə 2 aprel 2018-ci il tarixinədək UNEC-in "Elm" şöbəsinə həm elektron, həm də çap variantında təqdim olunmalıdır.*